



Ölkədə başverən hadisələr ilə əlaqədar Azərbaycan Milli Cəbhəsinin bəyannaməsi

Dəyərli Azərbaycanlılar!

Ölkə durumunu nəzarət altında saxlamaq məqsədi ilə Tehran mərkəzi hakimiyyəti on illərdir ki, siyasi səhnədə özünün yaratdığı "islahatçılar" və "qaayda- qanunçular" arasında qeir təbiyi isulla balanslaşdırma oyunu aparır.

Həqiqətdə isə onların bu layhəsi (oyunu) böhranlı susyal durumu və eyni halda ölkədəki siyasi-iqtisadi və milli gərginliyin simasını öt-basır etməkdən başqa bir şey deyil.

Ölkədəki bütün bu gərginliklərin əsas səbəbi mövcud teokrat hakimiyyətin idarə etməsi sistemi və eləcə də ölkədəki xalqlarının siyasi- iqtisadi və mədəni istəklərinin yerinə yetirilməsidir. Elə bu səbəbdəndir ki, bir daha son günlərdə ölkənin müxtəlif bölgələrində xalq etirazlarının şahıdı oluruq. Mövcud durum 1388-ci günəş ilində də Azərbaycanın müxtəlif şəhərlərində baş vermiş hadisələrin ardı və eyni halda tıkrarıdır. Bütün bunlar, mərkəzi hakimiyyətlə-ölkədəki xalqların arasında olan dərin siyasi böhranın mövcudluğundan xəbər verir.

Bu böhrana son qoyulması üçün mövcud sistemin dəyişilməsi olduqca əhəmiyyətlidir. Tarixi təcrübələrə əsaslanaraq hər zaman olduğu kimi Azərbaycan bu gündə özünün milli-siyasi istəklərini ciddi şəkildə ortaya qoymaqla ölkədəki xalqların əsas istəklərinin yerinə yetirilməsində istiratijik siyasətini qabağa apara bilər. Belə bir tarixi imkanı buraxmaq böyük yanlışlıqlara yol açar.

Azərbaycan siyasətçilərinin , milli-siyasi təşkilatlarının və milli fəallarının bu günkü həssas durumunu düzgün dəyərləndirmələri, ölkədəki pan-iranist cəryanların sui istifadəsinin qarşısını ala bilər.

Ona görə də Azərbaycan milli-siyasi təşkilatları və milli fəalları özlərinin tarixi və milli-siyasi vəzifələrini anlıyaraq xalq hərəkatının düzgün istiqamətdə qabağa getməsi üçün birgə hərəkat etməlidirlər. Bunun üçündə xalq tərəfindən bu günkü iqtisadi tələblərin ortaya atılması ilə yanaşı əsas milli-siyasi istəklərini də düzgün siyasi səhnəyə gətirmək lazımdır.

Siyasi durumu düzgün yöndə qabağa aparmaq məqsədi ilə və eyni halda xalqımızın əsas siyasi, iqtisadi, milli və ictimayi huquqlarını əldə etməsi üçün, bəyəl xalq huququn əsas normalarından olan "müqədrətını təyin etmə" prinsipini xalqımızın və eləcə də ölkədəki digər xalqlarının əsas şuar kimi irəliyyə sürülməsi olduqca vacibdir!

Azərbaycan Milli Cəbhəsi (AMC)
2017-12-30